

## Yeni ildə ardıcıl 5 gün iş olmayacaq



Ötən həftə Nazirlər Kabinetinin ilin bayram günlərini açıqlasa da, 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik günü və "Yeni il" bayramı siyahıda yer almışdır.

Bu səbəbdən yeni ilin tətil günləri sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Bele ki, Azərbaycanda bayram günləri və tətil Əmək Məcəlləsinə uyğun olaraq tənzimlənir. "Yeni il" bayramı dekabrın 31-i, yanvarın 1-i və 2-sidir. Bayramın son 2 günü həftənin şənbə və bazar günlərində etdiyi üçün yanvarın 3-ü və 4-ü də qeyri-ış günü hesab olunur. Bu həsabla, "Yeni il" bayramında 5 gün ardıcıl qeyri-ış günü olacaq.

Qeyd edək ki, hələlik bununla bağlı rəsmi qurumlar açıqlama yaymayıb.

## Min nəfərdir

Təhsil tələbə krediti ilə bağlı müraciətlərin sayı açıqlanıb

Təhsil tələbə krediti ilə bağlı müraciətlərin sayı açıqlanıb.

Təhsil Nazirlərindən

APA-nın sorğusuna cavab olaraq bildirilib ki, bu güne qədər 1 000-ə yaxın müraciət daxil olub: "Hazırda təhsil müəssisələri tərfindən emal və məlumatların yoxlanılması mərhəlesi davam etdirilir".

Qeyd edək ki, təhsil tələbə kreditlərinin verilməsi üçün müraciətlərin qəbuluna noyabrın 25-dən başlanılb.



## Azərbaycan-İran sərhədində atışma olub

Sərhədi pozan bir nəfər zərərsizləşdirilib

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi məqsədilə sərhəd mühafizə və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Dövlət Sərhəd Xidmətindən "Şərq"ə verilen məlumat görə, 2021-ci ilin 07 dekabr tarixində saat 16:00 radlarında Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Göytəpe" sərhəd dəstəsinin Yardımlı

rayonunun Daşkənd kəndi yaxınlığında sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadı tərəfindən 2 nəfər naməlum şəxsin dövlət sərhədini pozara ölkə əraziyinə gəlməyə cəhd etmələri aşkar olunub.

Sərhəd zastavası "Silaha" komandası üzrə qaldırılmış, sərhəd naryadı tərəfindən "Dayan" emri verilərək sərhəd pozucuları təqib edilmiş və havaya xəbərdarlıq atəsi açılmışdır.

(səh. 2)


□ № 224 (5506), 2021-ci il

# SORQ

Günəş Şərqdən doğur!

www.sherg.az

8 dekabr 2021-ci il (çərşənbə)



## Putin və Bayden danışçıları 2 saat davam edib

Görüşdən yalnız liderlərin bir - birilərini salamlaması kadrları yayılıb

Dünen Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Joe Biden arasında görüş gerçəkləşib.

Putin-Bayden danışçıları videokonfrans formatında keçirilib.

Danışqlarda əsasen ikitərəflı münasibətlər, Ukrayna münaqişəsi, NATO-nun şərqi, Rusiya sərhədlerinə doğru irəliləməsi məsələləri müzakirə olunub.

Danışqlarda V. Putin və C. Bayden təkbitək iştirak ediblər.

Rusiya və ABŞ liderləri bir-birilərini salamlayıb. ABŞ Prezidenti rusiyalı hemkarını görməyə sad olduğunu, "Böyük İyimilli" ölkələri liderlərinin sammitində görüşürənin baş tutmamasına görə təessüfləndiyini vurgulayıb.

APA-nın Moskva məxbərinin "Rossiya 24" kanalına istinadən vərdiyi məlumat görə, videokonfrans formatında keçirilən Putin-Bayden danışçıları 2 saat davam edib.

Görüşdən yalnız liderlərin bir - birilərini salamlaması kadrları yayılıb.

## Qor Martirosyanın öldürülməsi yalandır

Azərbaycan Müdafiə Nazirliyi  
Ermenistan mətbuatını təkzib edib

"Ermenistan mətbuatında Azərbaycan Ordusunun bölmələri tərəfindən guya açılan atış nəticəsində Azərbaycan ordusunda qanunsuz erməni silahlı dəstəsinin üzvü Qor Martirosyanın öldürülməsi barədə yayınlan məlumat əsaslıdır və tamamilə yalandır".

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, bu kimi yalan məlumatların yayılması dekabrın 5-de axşam saatlarında qarşı tərəfdə baş vermiş ölümle nəticələnən növbəti cinayətin ört-basdır edilməsi cəhdidir.

## Ermənistən ağır yara aldı

Beynəlxalq Ədalət Məhkəməsi Azərbaycanın vəsatətini təmin edib



7 dekabr 2021-ci il tarixində Beynəlxalq Ədalət Məhkəməsi Ermenistannın, o cümlədən Ermenistən arazisində fəaliyyət göstərən və Azərbaycanlıları hədəf alan fərdlər və təşkilatlar tərəfindən irqi nifratlı təşviq etməsini qadağan edən müvəqqəti tədbirlərə dair Azərbaycanın vəsatətini təmin edib.

Bu barədə Xarici İşlər Nazirliyindən (XİN) "Şərq"ə verilən məlumatda deyilir.

Qeyd edilir ki, məhkəmə əsaslı olaraq Ermenistən tərəfindən tələb edilən müvəqqəti tədbirlər ilə bağlı qərarına geldikdə, vurğulanmaq istərdik ki, Ermenistən tərəfindən qaldırılan, saxlanılan erməni əşlili şəxslərin derhal azadlığı buraxılması, habelə Bakıdakı Qərimətər Parkının derhal bağlanması dair vəsatətlər Məhkəmə tərəfindən redd edilib.

(səh. 2)

## Urmu gölü "koma" vəziyyətindədir

Tedbir görülməzsə, 15 milyondan çox güneyli soydaşımız köç etmək məcburiyyətində qalacaq

"Son günlər Urmu gölü ilə bağlı yanmış faciəli durumun acı nəticələri haqqında güneyli soydaşlarımızın sosial şəbəkələrə və mətbuatda həyecanla yürüdü məlumatları ağrı-acı ilə izleyirik".

Bu barədə Azərbaycan Yüksək Partiyasının sədri Anar Əsədli deyib. Partiya rəhbəri bildirib ki, yayılan məlumatlarda Urmu gölünün artıq "koma" vəziyyətində olduğu və bu səbəbdən bölgə əhalisi olan azərbaycanlıların heyati təhlükə ilə üzleşdiyi deyilir.

(səh. 4)

## Paşinyanın qarşısında şərtlər qoyulub

Prezident İlham Əliyev Qubanın Qonaqkend qəsəbəsində sakinlərlə görüşü zamanı növbəti dəfə Ermenistən tərəfindən hərəkətiye və himayədarlarla xəbərdarlıq mesajı verib.

Dövlət başçısı bəyan edib ki, müharibə dövründə Azərbaycanı saxlamaq istəyən kifayət qədər güclü dairələr olub, amma bizi dayandıra bilməyiblər. Ölkə rəhbəri vurğulayıb ki, Ermenistən da, dünya da gördü ki, heç kim bizi saxlaya bilmedi:

"Mən demədim ki, bize tarix versinlər torpaqlarımızdan nə vaxt çıxırlar, o an biz dayanmağa hazırlıq. Bu gün de eyni sözü deyirəm. Amma deyirəm ki, bize tarix versinlər, Zəngəzur dəhlizli nə vaxt açılacaq və belə olan halda, heç bir problem olmayaçaq.

(səh. 3)

## İrəvan Zəngəzur dəhlizinin açılması ilə bağlı Bakıya qrafik təqdim etməlidir



## "Orta məktəblərdə vəziyyət acınacaqlıdır"

Elçin Əfəndi: "Yuxarı sinif şagirdləri müəllim sinifdə olmayanda kart oynayırlar"

## Bir neçə aya vəziyyət dəyişəcək

Saakaşvili xaricə getmək istəyən vətəndaşlara ölkədə qalmığı məsləhət görüdü

Gürcüstanın eks prezidenti Mihail Saakaşvili işləmək üçün xaricə getməyi planlaşdırılan vətəndaşlara müraciət edib.

Keçmiş rəhbər Gürcüstanın tərk etmək niyyətinə düşənlər ölkədə qalmayı məsləhət görərək, hökumətə qarşı mübarizəyə səsləyib. Saakaşvili iddia edib ki, bii neçə aylıq mübarizədən sonra vəziyyət dəyişəcək: "1 milyon soydaşımız iş və gelir ədət etmək üçün xaricə getməyi düşünür."



(səh. 5)

## Daha 1530 nəfər koronavirusa yoluxub, 21 nəfər ölüb

1 864 nəfər müalicə olunaraq sağalıb

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 530 yeni yoluxma faktı qeydə alınıb, 1 864 nəfər müalicə olunaraq sağalıb.

Müvafiq	Bu gün	7.12.2021
infeksiyadən sağalanan nəfər	1 530	1 864
infeksiyadən vəfat edən nəfər	567 385	12 863
infeksiyadən sağalanan nəfər	23 114	8 004
infeksiyadən sağalanan nəfər	5 621 021	21

Nazirlər Kabinetinin 7.12.2021-ci il tarixindən 598 503 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 567 385 nəfər müalicə olunaraq sağalıb, 8 004 nəfər vəfat etdi.

İndiyədək ölkədə ümumilikdə 598 503 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 567 385 nəfər müalicə olunaraq sağalıb, 8 004 nəfər vəfat etdi.



## "Çox vacib mərhələyə yaxınlaşmışıq"

Səməd Seyidov: "Brüssel görüşündən gözlənilir ki, bir cəhdən müsbətdir"

(səh. 2)



## "Orta məktəblərdə vəziyyət acınacaqlıdır"

Elçin Əfəndi: "Yuxarı sinif şagirdləri müəllim sinifdə olmayanda kart oynayırlar"

(səh. 7)



## Prezident Həstərxan vilayətindən gələn qonaqları qəbul edib

İlham Əliyev "TOTAL Energies" şirkətinin kəşfiyyat və hasilat üzrə prezidenti ilə də danışıqlar aparıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən Rusiya Federasiyası Həstərxan vilayətinin gubernatoru İgor Babuşkinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Görüşdə Azərbaycanla Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin bütün sahələrde uğurla inkişaf etdiyi bildirildi, ölkəmizin Rusiya Federasiyasının ayrı-ayrı subyektləri, o cümlədən Həstərxan vilayəti ilə samərəli eməkdaşlıq həyata keçirdiyi vurğulandı.

Prezident İlham Əliyevin Həstərxana seferləri memmənlüqlü xatirlarında bu seferlərin əlaqələrimizin genişlənməsinə töhfə verdiyi xüsusi qeyd edildi.

Söhbət zamanı ticarət dövriyyəsinin artırılması, ticarət ve neqliyyat-logistika sahələrində əlaqələrin genişləndirilməsi üçün yaxşı potensialın olduğunu bildirildi. Heydər Əliyev Fondu tərəfindən Həstərxan vilayətində uğurla həyata keçirilən layihələr yüksək qiymətləndirildi.

Görüşdə bu gün (dünən) açılışı olacaq Həstərxan Xızıjar Mərkəzinin ehtemalı qeyd edildi, Bakı ilə Həstərxan



arasında bir başqa müntəzəm hava əlaqəsinin yaradılmasının eməkdaşlığın genişlənməsi baxımından önemini vurğulandı.

Söhbət zamanı ölkəmizin Rusiya Federasiyasının Həstərxan vilayəti ilə eməkdaşlığının perspektivləri etrafında fikir mübadiləsi aparıldı və əlaqələrin bundan sonra da genişlənəcəyinə əminlik ifade edildi.

Sonda Rusiya Federasiyası Həstərxan vilayətinin gubernatoru İgor Babuşkin dövlətimizin başçısına xatire hediyəsi təqdim etdi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 7-də hemçinin "TOTAL Energies" şirkətinin kəşfiyyat və hasilat üzrə prezidenti Arnaud Breuillacı da qəbul edib.

Görüşdə Arnaud Breuillacın fealiyyətinin başa çatması qeyd edildi. Dövlətimizin başçısı onun ölkəmizdə TOTAL şirkəti arasında eməkdaşlığı töhfə verdiyini vurğuladı.

Arnaud Breuillac fealiyyətine verilen qiymətə görə Prezident İlham Əliyevə minnətdərliyi bildirdi.

Söhbət zamanı texminen bir ildən sonra Abşeron yatağındı hasil olunacaq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 7-də hemçinin "TOTAL Energies" şirkətinin kəşfiyyat və hasilat üzrə prezidenti Arnaud Breuillacı da qəbul edib.

Görüşdə Arnaud Breuillacın fealiyyətinin başa çatması qeyd edildi. Dövlətimizin başçısı onun ölkəmizdə TOTAL şirkəti arasında eməkdaşlığı töhfə verdiyini vurğuladı.

Arnaud Breuillac fealiyyətine verilen qiymətə görə Prezident İlham Əliyevə minnətdərliyi bildirdi.

Söhbət zamanı texminen bir ildən sonra Abşeron yatağındı hasil olunacaq



**Prezident  
"Azərsigorta"ya  
yeni sədr təyin edib**

Fərhad Əsgər oğlu Adığözelov Azərbaycan Respublikasının Dövlət Şübhə Kommersiya Şirkətinin ("Azərsigorta") sədrini təyin edilib.

Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.

## AKP rəsmisi Ermənistan hökumətinə çağırış edib

"Xüsusilə Zəngəzur dəhlizinin açılması nəticəsində Türkiyənin Asiya ilə, o cümlədən türk dövlətləri ilə əlaqələri daha da möhkəmlənəcək".

APA-nın xəberinə görə, bunu dünən İstanbulda Türkiyənin hakim Ədəlet və İnkıbat Partiyası (AKP) sədrinin birinci müavini Numan Kurtuluş Yeni Azərbaycan Partiyası sədrinin müavini-Merkəzi Aparatın rəhbəri Tahir Budaqovla birgə metbuat konfransında deyib. O qeyd edil ki, Türkiye mühərbiyətən sonra imzalanmış bəyanatların yerine yetiriləməsinə arzu edir: "Bunun üçün isə Ermənistanın erməni lobbisinin göstərdiyi istiqamətdə yox, Ermənistanda yaşayan erməni xalqının manəfeyinə uyğun şəkildə Cənubi Qafqazda sülhə dəstək vermesinə ümidi edirik. Çünkü ABŞ-da, Fransada və başqa yerlərdəki erməni lobbisinin istəyi başqadır, Ermənistanın reallığı isə başqadır".

## Sahibə Qafarova Türkiyəyə səfər edəcək

Milli Məclis sədrinin İslam Əməkdaşlığı Təşkilatı Parlament İttifaqının konfransında çıxışı gözlənilir



Milli Məclisin sədrı Sahibə Qafarovun başçılığı ilə parlament nümayəndə heyəti İsləm Əməkdaşlığı Təşkilatı Parlament İttifaqının (İƏT Pİ) 16-ci konfransında iştirak etmək üçün dekabrın 8-də Türkiyənin İstanbul şəhərinə səfər edəcək.

Bu barədə Milli Məclisin Metbuat və ictimaiyyətə əlaqələr şöbəsindən məlumat verilib.

Nümayəndə heyetinə Milli Məclisin deputati Ceyhun Memmedov, parlament Aparatının rəhbəri Səfa Mirzayev və digər rəsmi şəxslər daxildirlər.

Milli Məclis sədrinin İƏT Pİ-nin 16-ci konfransında çıxışı gözlənilir. Parlament sədrinin tədbirdə iştirak edən nümayəndə heyətləri rəhbərləri ilə bir sıra görüşləri də nəzərdə tutulub. Görüşlərde təşkilat cərçivəsində eməkdaşlığın gələcək inkişaf istiqamətləri, parlamentlərarası əlaqələrin dərinləşməsi və tərəfləri maraqlandıran digər məsələlər etrafında fikir mübadiləsi aparılacaq.

Səfər dekabrın 11-də başa çatacaq.



## Ermənistan ağır yara aldı

Beynəlxalq Ədalet Məhkəməsi

Azərbaycanın vəsatətini təmin edib

7 dekabr 2021-ci il tarixində Beynəlxalq Ədalet Məhkəməsi Ermənistanın, o cümlədən Ermənistən əraziyində fəaliyyət göstərən və Azərbaycanlıları hədəf alan fərdlər və təşkilatlar tərəfindən irqi nüfətin təşviq etməsini qadağan edən müvəqqəti tədbirlərə dair Azərbaycanın vəsatətini təmin edib.

Bu barədə Xarici İşlər Nazirliyindən (XİN)

"Şəhər"ə verilən məlumatda deyilir.

Qeyd edilir ki, məhkəmə əsaslı olaraq Ermənistən tərəfindən azərbaycanlıların insan hüquqlarının pozulmasına qarşısını almaq üçün tecili tədbirlər görməyi tapşırıb. Bu qərar 2021-ci il oktyabrın 14-dən 19-dək olan Məhkəmə dini məlumatlarda verilib. "Azərbaycan, Beynəlxalq Ədalet Məhkəməsinin Ermənistən qarşısında tətbiq etməsi" və Ermənistanı Məhkəmənin qarşısını dərhal yerinə yetirməyə çağırır. Məhkəmənin Ermənistən tərəfindən tətbiq edilən müvəqqəti tədbirlərə bağlı qərarın 19-dək tətbiq olundu.

Sərhəd zəstəvası "Silah" komandası üzrə qaldırılmış, sərhəd naryadı tərəfindən "Dayan" əmri verilərək sərhəd pozucuları teqib edilmiş və havaya xəbərdarlıq atəsi açılmışdır. Lakin sərhəd pozucuları əmre tabe olmuşdur, sərhəd naryadına qarşı odlu silahdan atəş açmış, əllərində 2 ədəd bağlamaçı atəşənəməsi tətbiq olundu.

"Azərbaycan Respublikasının dövlət sərhədi haqqında" Azərbaycan Respublikası Dövlət Xidmetindən "Şəhər"ə verilən məlumatda deyilir.

Azərbaycan, Məhkəmənin irqi ayrı-seçkilərinin qarşısının alınması ilə bağlı qeyd edilən tədbirlərə əməl edəcək. Azərbaycan Beynəlxalq Konvensiyalarla üzərinə götürdüyü öhdəliklərə sadıqrı.

Azərbaycan beynəlxalq hüquq çerçivəsində büt-

tün vətəndaşlarının hüquqlarının qorunmasına görə cavabdehlik daşlaşmasını tətbiq etməyə davam edəcək", - deyə XİN-in məlumatında vurgulanır.

## Erməni əhalisinin sayı

### 1 milyona düşəcək

BMT-nin proqnozlari da düşmən ölkə üçün ürekaçan deyil

"Ermənistanda öten əsrin sonlarından başlayan ciddi demografik problem mühərbiyətən sonra daha da derinləşib, əhalinin sayı sürətlə azalır, ölüm sayında ciddi artım var".

Bu barədə siyasi şəhəri Tural İsmayılov deyib. Analitik bildirib ki, Ermənistan Baş naziri Nikol Paşinyan 2022-ci il dövlət bədəcisinin müzakirələri zamanı ölkədəki böhranı etiraf edərək iqtisadi vəziyyətin faciliyi olduğunu bildirmişdi. Facili olunma işə tətbiq etməyi qarşılıqlı tətbiq etməyi istəyib. Ermənistən əhalisinin yaxın və uzaq gelecekdəki sayı ilə bağlı BMT-nin 2019-cu ilde yaydığı proqnozlari da düşmən ölkə üçün ürekaçan deyil. 2050-ci il üçün proqnoz 2 milyon 573 min, 2100-cü il üçün isə 1 milyon 207 min nefərdir. Ermənistən əhalisinin gələcək on illerde artmaq əvəzinə yaribayarı azalması, en yaxşı halda isə olduğu kimi qalması gözlənilir".

## Azərbaycan-İran sərhədində atışma olub

Sərhədi pozan bir nəfər zərərsizləşdirilib

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmeti tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi məqsədilə sərhəd mühafizə və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Dövlət Sərhəd Xidmetindən "Şəhər"ə verilən məlumatda göre, 2021-ci ilin 07 dekabr tarixində saat 16:00 radələrində Dövlət Sərhəd Xidmetinin Sərhəd Qosunlarının "Göytəpə" sərhəd destəsinin Yardımlı rayonunun Daşkənd kəndi yaxınlığında sərhəd zəstəvasının xidməti ərazisində sərhəd naryadı tərəfindən 2 nəfər naməlum şəxsin dövlət sərhədini pozaraq ölkə ərazisine gəlməye cəhd etməli aşkar olundu.

Sərhəd zəstəvası "Silah" komandası üzrə qaldırılmış, sərhəd naryadı tərəfindən "Dayan" əmri verilərək sərhəd pozucuları teqib edilmiş və havaya xəbərdarlıq atəsi açılmışdır. Lakin sərhəd pozucuları əmre tabe olmuşdur, sərhəd naryadına qarşı odlu silahdan atəş açmış, əllərində 2 ədəd bağlamaçı atəşənəməsi tətbiq olundu.

"Azərbaycan Respublikasının dövlət sərhədi haqqında" Azərbaycan Respublikası Dövlət Xidmetindən "Şəhər"ə verilən məlumatda deyil.



Kası Qanununun teleblərinə uyğun olaraq sərhəd naryadı tərəfindən sərhəd pozucularına qarşı silah tətbiq olunmuş və onlardan biri zərərsizləşdirilmişdir. Hazırda hemin sərhəd pozucusunun şəxsiyyətiñin müyyənəşdirilməsi üzrə tədbirlər görülmüşdür.

Hədise barədə İran tərəfi məlumatlanımdır.

Diger sərhəd pozucusunun axtarışı üzrə daxili işlər orqanları ilə birgə tədbirlər həyata keçirilir.

Hədise yerində aşkarlanmış 2 ədəd bağılmadı 4270 ədəd "Marlboro", "Kent", "More" markalı sıqaret qutusunun olması müyyən edilib.

Hədise barədə İran tərəfi məlumatlanımdır.

Dövlət Sərhəd Xidmetinin rəhbər və zifli zabitləri hadisə yerinə ezmələr.


Azərbaycanın qeyri-neft ixracı bu il rekord vuracaq  
Bu barədə iqtisadiyyat naziri Mikail Cabbarov "Twitter" hesabında bildirib

Yenilənmiş proqnozlara görə, bu il Azərbaycanda qeyri-neft məhsullarının ixracı rekord həddə çataraq 2,6 mlrd. ABŞ dolları-nı ötəcək.

Bu barədə iqtisadiyyat naziri Mikail Cabbarov "Twitter" hesabında bildirib.

Nazir qeyd edib ki, dayanıqlı inkişaf prioritətlərinə uyğun olaraq, iqtisadiyyatın şaxənləndirilməsi və şəffaflığın artırılması istiqamətində seyler davam etdirilir.

**Ermənistan parlamentində dava**  
Hakim partiyaların deputatları müxalifetlərə hücum edib



Ermənistən parlamentində bir qrup şəxs arasında dava olub.

Trend-in Ermənistən KIV-lərinə istinadən məlumatına görə, bunu "Astan" blokunun deputati İşkan Saqatlyanın köməkçisi bildirib.

O qeyd edib ki, incident parlamentin vitse-spikeri Rubin Rubenyanın iş otağında qeyd edilib. Onun sözlerine görə, hakim "Vətəndaş məqəvili" partiyasının üç deputati müxalif deputatların köməkçilərinə hücum edib.

Diger təfərruatlar barədə məlumat verilməyib.



ləndiyinin indikatorudur. Ölkə başçısı əslində qeyd edir ki, yəni o, Brüssel danışlılarında da Qərb siyasi platformanın önündə Paşinyana qrafik məsələsin xatırladacaq. Prezidentin Vətən mührəbəsi zamanı etdiyi çıxışa analogiya aparması da diqqət çekir. İndi Zəngəzur koridoru kontekstində tarix istəməsi o anlama gelir ki, Bakı ya güc yolu ile, ya da konstruktiv dialogla istədiyinə nail olacaq. Güc yolu deyilərken, əslində Azərbaycanın bütün herbi resurslarını "Zəngəzur yolunda" xərcleyəcəyi ni də düşünmek olmaz. Sadəcə, Azərbaycan Ordusunun bəlli bir resursu

## Paşinyanın qarşısında şərtlər qoyulub

*İrəvan Zəngəzur dəhlizinin açılması ilə bağlı Bakıya qrafik təqdim etməlidir*

Prezident İlham Əliyev Qurbanın Qonaqend qəsəbəsində sakınclar görüsü zamanı növbəti dəfə Ermenistan rəhbərliyinə və himayədarlarına xəbərdarlıq mesajı verib. Dövlət başçısı bəyannadı ki, mührəbə dövründə Azərbaycanı saxlamaq istəyen kifayət qədər güclü dairələr olub, amma bizi dayandırıbilməyiblər. Ölkə rəhbəri vurğulayıb ki, Ermenistan da, dünya da gördü ki, heç kim bizi saxlaya bilədi:

"Men demədim ki, bize tarix versinlər torpaqlarından ne vaxt çıxırlar, o an biz dayanmağa hazırıq. Bu gün də eyni sözü deyirəm. Amma deyirəm ki, bize tarix versinlər, Zəngəzur dəhlizi ne vaxt açılacaq və belə olan haldə, heç bir problem olmayıcaq. Ona görə hesab edirəm ki, hem Ermenistan rəhbərliyi, hem Ermenistan ictimaayıyyəti, əhalisi bunu başa düşməlidir. Biz istədiyimizə nail olmamışq, olurq və olacaq. Yaxşı olar ki, bu məsələ konstruktiv şəkildə danişlıqlar yolu ilə, qarşılıqlı anlaşma yolu ilə həll olunsun". Prezidentin Zəngəzur dəhlizi ilə bağlı mesajları Ermenistan siyasi dairələrində geniş müzakireye və təsviri sebəb olub. Bir sırə siyasetçilər Zəngəzur dəhlizi açılmayaqlığı təqdirdə herbi qarşıdurmanın qacılmasının bildirirler. Parlamentdə müxalif "Hayastan" blokundan və deputat Andranik Tevanyan Paşinyan hakimiyətini rəsmi Bakı ilə pərdeərəksi razılıqlar maldarlılığı ittiham edib. O, Ermenistan hakimiyətinin öz hərəkətləri ilə yenİ mührəbə sebəb olacağından danişib: "Bize Soçiə ne bərədə razılıqlarınlardır, baş nazır müvələrinin Moskvalı görüşünən əslinde niyə ugursuz olduğunu biziñ gizlədirler. Biz, elbette ki, pərdeərəksi məlumat alıraq, lakin arzuolunan olardı ki, səlahiyyətlərlər bizi məlumat versinlər". Siyasetçi emindid ki, Ermenistanın indiki rəhbərliyi cəmiyyət üçün yeni "sürprizlər" hazırlayıb: "Bu "sürprizlərdən" biri kimi o, Prezident

dən İlham Əliyevin melum bəyanatını qeyd edib: "Azərbaycan bu gün rəsmi şəkildə Zəngəzur dəhlizi ilə bağlı Ermenistandan vaxt bildirməsini tələb edir. Bakı Zəngəzur dəhlizinin zorla əlde edile biləcəyini belə gizlətmir. Belə çıxır ki, ya hakimiyət yeni mührəbəyə başlayır, ya da ilkin olaraq Ermenistan üçün əlverişsiz şərtlərlə delimitasiya və demarkasiya aparmağı razılaşıblar".

**Dövlət başçısının Zəngəzur dəhlizi ilə bağlı Qubadan verdiyi**  
mesajı "Şərq"ə dəyərləndirən siyasi şərhçi Aqşin Karimov deyib ki, ölkə rəhbəri "Zəngəzur cədvəli" serta ilə danişlıqların şifrələrinə əcib. Analitikin sözlərinə görə, ölkə rəhbərinin çıxışını Zəngəzur dəhlizi ilə bağlı Ermenistanın növbəti şərtli çəqirşini qəbul etməsi. Bəzən əlverişsiz şərtlərlə delimitasiya və demarkasiya aparmağı razılaşıblar.

Bu həm de onu göstərir ki, noyabrın 26-də Soçiə bas tutan üçərəflə görüsə qrafikin dəqiqlişdirilməsi üçün Nikol Paşinyanın qarşısında sərtliklə qoyulub. Elə bu gürbən sonra üçərəflə komissiyanın Moskvalı görüşü də hemin cədvəle bağlı iqtisadi aspektleri özündə birləşdirən mövqələrin öyrənilməsine, açıq qalan məsələlərin həllinə hesablanmışdır.

Prezidentin Brüsselde Nikol Paşinyanla keçirəcəyi görüş öncəsi "Zəngəzur cədvəli"ne vurgu etməsi Bakının əlinin gücləndirən şəhərdən müsbətdir:

Kifayət edər ki, güc yolu ilə nəticə hasil etsin".

A. Kərimov qeyd edib ki, Ermənistan ordusunda müqavimət göstərmək dən ötrü psixoloji hazırlıq, döyüş hazırlığı yoxdur. Herbi arsenali isə darmadığın veziyətdədir. "Ümumi ordu arsenalında olan silahları Azərbaycan Ordusunun bir korpusunun silahları qarşısında acizdir. Azərbaycan postməninqəsə dövründə mühmən strateji erazilərdə mövgelenib və bu mövgələnər dəhlizin açılması üçün Bakının şirkətləri ön planda saxlayır. Diplomatik və siyasi müstəvəd, qlobal çəkışma kontekstində ya-naşsaq, deyə biler ki, Zəngəzur dəhlizi yeni iqtisadi fürsətlər təqdim etdiyindən bunu dəstəkleyənlər çoxdur.

Azərbaycan, Türkiyə, Rusiya, Pakistan, Çin, Avropa İttifaqı, Britaniya bu dəhlizi birmənalı dəstəkləyir. Azərbaycan diplomatik yolla hədəfinə catacaq. Bunun üçün ister Rusiya, isterse də, Qərble apardığı danişlıqlarda Ermenistana basqı yaradılması üçün formulları təqdim etməye davam edəcək. Herbi yolla hədəfi vurmaq gelince, buna cəmi bir neçə gün läzimdir. Ancaq Azərbaycan itki vermək riskinə görə bu amili hələlik təxir salır. Eyni zamanda bəzən kəsiyində eməliyyatı şəraitini üçün herbi-strateji analizlər aparılır ki, eger qıvvariati işe düşsə eməliyyatlar asanlaşın. Bu, Ermenistan üçün tarixi şansdır, ona fəqid edilən zamanı düzgün dəyərləndirmək üçün fürsətdir. Əvvəlki çıxışlarda qrafik məsələsinə vurğu edilmirdi. İndi işe cədvəl amilinin qəbəldəlməsi onu deməyə asas verir ki, Azərbaycan Ermenistan üzərində daha bir baryeri aşıb".

**Ismayıllı Qocayev**

"Azərbaycan regiondakı proseslərin daha da gərginleşməsi mərhəlesinə hazır olmalıdır. Bu gərginlik Rusiya-Ermenistan-Qərb üçlüyü çərçivəsində əmək gələcək".

Bu iddia ilə "Şərq"ə açıqlamasında BAXCP sədrinin müşaviri, politoloq Azər Qasimov çıxış edib. Partiya funksioneri hesab edir ki, Ermenistanın Qərbin təzyiqi ilə Rusiyadan ya-

## Qərbədən gələn təlimatlar...

Ağ Ev heç zaman Qafqaz siyasetindən vaz keçməyib

**Ismayıllı Qocayev**

Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovun ABŞ Dövlət Katibinin Avropana və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfridlə telefon danışılığı baş tutub. Tərəflər bölgədə mövcud olan en son vəziyyət, o cümlədən Ermenistan və Azərbaycan arasında münaqışə sonrası münasibətlərin normallaşdırılması üzrə danişlıqların mövcud durumu ətrafında fikir mübadiləsi aparıblar.

Həmçinin, bölgədə mövcud olan en son vəziyyət, o cümlədən Ermenistan və Azərbaycan arasında münaqışə sonrası münasibətlərin normallaşdırılması üzrə danişlıqların mövcud durumu ətrafında fikir mübadiləsi aparıblar. Donfrid Azərbaycanın 10 nefer erməni əsilli herbi qulluqçunu Ermenistan tərəfənine təxvil verəməsini, habelə Ermenistanın mina xəritələrini Azərbaycana təqdim etməsini müsbət bir hal və münasibətlərin normallaşması istiqamətində irəliləyiş kimi deyərləndirir. Son günlər Vaşingtonun hem təkbaşına, hem də Minsk qrupu çərçivəsində Cənubi Qafqazla, Azərbaycan-Ermenistan məsələsi ilə bağlı xüsusi canfəşanlığı hiss olunur. Amerika rəsmilərinin beyanatları da intensiv hal alıb. Ekspertlərin fikrincə, Amerikanın bölgədəki proseslər marağının artması müeyyin məqamlarla bağlıdır. Əsas məqsəd Rusiyani mümkün qədər neytrallaşdırmaq, Moskvanın regionında təkbaşına fəaliyyət mane olmaqdır.

**Siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev** "Şərq"ə açıqlamasında bildirib ki, Ağ Ev heç zaman Qafqaz siyasetindən vaz keçməyib. Professoru sözlərinə görə, ABŞ-in xarici siyaset strategiyasında Cənubi Qafqaz mühüm yərə sahibidir: "Cənubi Qafqaz dövrünün onəmli regionlarından birinə çevriləmək. İndi kimi bölgədən ancaq Şərqi-Qərb dəhlizi keçirdir, yaxın zamanlarda Şimal-Cənub dəhlizinin de Azərbaycan ərazisindən keçəcəyi bəllidir. Qərbi Rusiyanın mühüm nəqliyyat qoşaqlarına sahib bir regionda esas güclənməsini qətiyyətli istəmir. ABŞ-ın

münasibətləri kifayət qədər gərgindir. Amerika Gürcüstani öz nüfuz dairəsində saysa da, Ağ Evin buna tam nail olduğunu demek çətindir. Ona görə də Ermenistanı Kremlin təsir dairəsindən çıxartmağa çalışır. Vaşingtonun en ciddi sehvi odur ki, Paşinyan kimi qeyri-dəqiq və yarıtmaz bir siyasetçinin eliyle bölgəyə nüfuz etməyə cəhd göstərir. Paşinyan məhz Amerikanın təsiri ilə Soçi görüşündən sonra yenidən qeyri-müəyyən mövqə sərgiləmeye başlayıb. Təsəvvür edin, baş nazır 3-cü dəfədir ki, üçərəflə bəyanatı imza atır, amma qurdugu hökumətdə təmsil olunan təhlükəsizlik katibi "Zəngəzur dəhlizi açılmamalıdır" açıqlaması ilə çıxış edir. Ermenistanın qeyri-konstruktivliyinin bir səbəbi də Qərbədən gələn təlimatlardır".

C.Nuriyev vurğulayıb ki, Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramovla ABŞ rəsmisinin telefon danışılığı göstərir ki, rəsmi Bakı öz xarici siyasetindən vaz keçməyə əməl edir: "Xarici siyasetimizdə diversifikasiya çox güclüdür. Ağ Ev de fəqirdən ki, bölgədə açıq dövlət və söz sahibi Azərbaycanıdır. Vaşingtonun fealiyyəti bunulla bağlıdır. Lakin Amerika yənə də Azərbaycana haqsız mövqedən yanaşı. Uzun müddət ATƏT-in Minsk qrupunun üç həmsədrindən biri olan ABŞ yenidən ülə vəsitiçiliyindən, "status" məsələsində danişmağa başlayıb. Əlbəttə, belə mövqə sergiləmək Amerikaya baş ucalığı getirmir. Ağ Evin rəsmi Bakı ilə səmimi olduğuna o zaman inanarıq ki, 907-ci düzəlişi aradan qaldıra və adəlatlı yanaşma ortaya qoyar. Ağ Evin indiki aktivliyi bölgədə öz maraqlarını təmin etmək yanaşı, Rusiya-Azərbaycan əlaqələrini korlamaya hesablanıb".

Bunun üçün ister Rusiya, isterse də, Qərble apardığı danişlıqlarda Ermenistana basqı yaradılması üçün formulları təqdim etməye davam edəcək. Herbi yolla hədəfi vurmaq gelince, buna cəmi bir neçə gün läzimdir. Ancaq Azərbaycan itki vermək riskinə görə bu amili hələlik təxir salır. Eyni zamanda bəzən kəsiyində eməliyyatı şəraitini üçün herbi-strateji analizlər aparılır ki, eger qıvvariati işe düşsə eməliyyatlar asanlaşın. Bu, Ermenistan üçün tarixi şansdır, ona fəqid edilən zamanı düzgün dəyərləndirmək üçün fürsətdir. Əvvəlki çıxışlarda qrafik məsələsinə vurğu edilmirdi. İndi işe cədvəl amilinin qəbəldəlməsi onu deməyə asas verir ki, Azərbaycan Ermenistan üzərində daha bir baryeri aşıb".

**Ismayıllı Qocayev**

"Azərbaycan regiondakı proseslərin daha da gərginleşməsi mərhəlesinə hazır olmalıdır. Bu gərginlik Rusiya-Ermenistan-Qərb üçlüyü çərçivəsində əmək gələcək".

Bu iddia ilə "Şərq"ə açıqlamasında BAXCP sədrinin müşaviri, politoloq Azər Qasimov çıxış edib. Partiya funksioneri hesab edir ki, Ermenistanın Qərbin təzyiqi ilə Rusiyadan ya-

rindən asılı olacaq. Rusiya hələki açıq şəkildə Ermenistana konflikte getmək istəmir və İrəvana qarşı da-ha çox Azərbaycanın təzyiq metodlarından yaranınlar. Ancaq bu



## Regiondakı proseslər daha da gərginləşəcək

"Rəsmi Bakı Rusiyanın oyunlarına aldanmamalı, mümkün qədər neytral qalmalıdır"

ratlığı herbi və iqtisadi qurumlardan çıxməq və Qerbe integrasiya cəhdləri regiondakı gərginliyi artıracaq: "Ermenistanda KTMT və Avrasiya Birliyindən çıxməq barədə danişlıqlar gedir. Nəzəre alaq ki, Azərbaycan öz istədiyi böyük ölçüde elde edib. Bundan sonra qalan problemlərin - sərhəd, dəhliz məsələsi və sülmərəmlərin çıxarılmasının həlli dəha çox Qərbi ölkələrinin dilindən seslənir".

**Siyasi şərhçinin fikrincə, Azərbaycan qonşu İranla da hələlik eh-**

tivalı davranmalıdır: "İranla Amerika arasında "nüvə istehsalı" haqqda danişlıqlar müsbət natiqələndirər, Tehrana tətbiq edilən sanksiyalar götürüle bilər. Bu işə İranın el-qolunun açılması və Azərbaycan üçün eləzəzli vəzifələrini tətbiq etmək deməkdir. Bunları nəzərə alaraq Rusiya ilə münasibətləri getdikcə soyutmaq, Türk Dövlətləri Birliyi çərçivəsində təşkilatlanması artırmaq də doğrudur".

## Hərbi attaşelər Azərbaycan Ordusunda aparılan islahatlar barədə məlumatlandırılıb



Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəesində ölkəmizdə akreditə olunmuş xarici dövlətlərin hərbi attaşeləri və beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə illik toplantı keçirilib.

Müdafiə Nazirliyindən "Şərq"ə verilən məlumatə görə, toplantıda qoşaqlara regiondakı hərbi-tehlükəsizlik məsələləri, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Vətən mührəbəsində qazanılan Qələbədən sonra Azərbaycan Ordusunda aparılan islahatlar, beynəlxalq hərbi əməkdaşlıq çərçivəsində ilə ərzində heyata keçirilən tədbirlər etrafında məlumat verilib.

Tədbirdə hərbi attaşelərin sualları cavablandırılıb. Qoşaqlar bu tədbirlərin keçirilməsinə görə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlığını bildirib və gələcədə faydalı birgə əməkdaşlığı davam edəcəyinə ümidiyər oldularını vurğulayıb.



"Bütün bunlar bir daha sübut edir ki, Urmu gölünün qurudulması sadəcə ekoloji böhran deyil, illerdir soydaşlarımıza qarşı aparılan assimilyasiya siyasətinin tərkib hissəsidir"

## Urmu gölü "koma" vəziyyətindədir

Tədbir görülməzsə, 15 milyondan çox güneyli soydaşımız köç etmək məcburiyyətində qalacaq

**İsmayıllı Qocayev**

"Son günler Urmu gölü ile bağlı yaranmış faciəli durumun acı nəticələri haqqında güneyli soydaşlarımızın soñal şəbəkələrində ve metbuatda həyəcanla yadıldığı məlumatları ağır-acı ilə izleyirkən".

Bu barədə Azərbaycan Yüksəliş Partiyasının sədri Anar Əsədli deyib. Partiya rəhbəri bildirib ki, yayılan məlumatlarda Urmu gölünün artıq "koma" vəziyyətində olduğunu və bu səbəbdən bölgə əhalisi onlara azerbaycanlıların həyatı təhlükə ilə üzləşdiyi deyilir. Onun sözlərinə görə, əcili tədbirlər görülməzsə, 15 milyondan çox güneyli soydaşımız köç etmək məcburiyyətində qalacaq: "illər önce böhranla bağlı ilk işaretlər ortaya çıxanda İran hökuməti problemin həlli ilə

əlaqədar müyyən qərarlar qəbul etdi, öhdəliklər götürdü. Təessüflər olsun ki, bu qərarlar kağız üzərində qaldı və məsləhənin köklü çözülməsi üçün demek olar ki, heç bir emeli addim atılmadı. Yerli azərbaycanlılardan ibarət olan bölgə əhalisinin esas məşğülüyündən göle bağdır. Gölün quruması nəticəsində bölgədə ekoloji tarazlı pozulur ki, bu da insanlarla burada yaşamasını, əkinçilik və mal-malıqla məşğul olmasını mümkünəşdir. Neticədə yerli əhalinin çıxış yoluunu irəvanın diger bölgələrinə köçməkdən görür. Bu işe yerli azerbaycanlıların kompakt yaşamaqının qarşısını alacaq və assimilyasiya prosesini sürətləndirəcək. Bir daha aydın olur ki, İran hakimiyyətinin Urmu gölünün qurumasına laqəd yanaşmasının məqsədi Qərbi Azərbaycan əyalətinə dəki əhalinin əraziyəndə köçürülməsi prosesini sürətləndirməkdir. Tarixi dövlət-

şəhərimizin qədim istinadı olan Urmiya şəhərini məhv etməkdir".

A.Əsədliyə görə, güneyli soydaşlarımız etiraz olameti olaraq vaxtaşırı aksiyalar keçirse də, rejimin təzyiqi və təqiblərinə maruz qalır, hebs edilirler: "İndiye qədər onlara aktivist və jurnalist bu sebəbdən İran rejimi tərəfindən hebs olunub. Bütün bunlar bir daha sübut edir ki, Urmu gölünün qurudulması sadəcə ekoloji böhran deyil, illerdir soydaşlarımıza qarşı aparılan assimilyasiya siyasətinin tərkib hissəsidir. Azərbaycan Yüksəliş Partiyası Urmu gölünün qurudulması ilə bağlı İran hakimiyyətinin beşeri və məlli həqqlərə yönəlmis mənfur siyasetini keskin şəkilde pisləyir. Tezliklə problemin həll edilməsi istiqamətində eməli işlər görməyi tələb edir. Ölkədə və dünəyanın müxtəlif yerində fealiyyət göstərən ictimai və siyasi təşkilatlarımızı, cəmiyyəti və dövləti yaranmış siyasi-ekoloji böhranın acı nəticələrinə diqqət etməye və məselenin həlli üçün mümkün riqaqlardan istifadə etmeye çağırıraq".

**İsmayıllı Qocayev**

Ukraynanın Müdafiə naziri Aleksey Reznikov ABŞ-in Müdafiə Nazirliyinə hərbi yardım üçün müraciət edib. Məlumatla görə, nazir bombardımlar və elektroninqnit hücumlardan qoruyan hava, deniz müdafiəsi və radiotektron mühərrize vasitələrinin temin edilməsinə istiby. Bundan əlavə, Ukraynanın Amerikanın Mi-17 helikopterləri almaq istədiyi qeyd olunub.

Bildirilir ki, resmi Vaşington Ukraynanın yardım müraciətini, o cümləden Rusiyanın mümkin hücumlarını qabaqlayan digər variantları da nəzərdən keçirir. Ukrayna Hərbi Hava Qüvvələrinin ehtiyac-



## Qərbələ Rusyanın birbaşa toqquşması dünya üçün fəlakət deməkdir

"Bayden-Putin görüşünün ardınca hərbi eskalasiyanın başlama ehtimalı çox böyükdür"

larıni qiymətləndirmək məqsədilə Kiyevə Pentagonun rəsmləri göndərilir. Qeyd edik ki, bundan əvvəl "Washington Post" qəzeti Rusiya ilə Ukrayna arasındaki sərhəde hərbi birləşmələrin yerləşdirilməsi barədə material yarmışdı.

Ukrayna Müdafiə Nazirliyinin Baş Keşfiyyat İdəresinin rəisi Kiril Budanov isə "Military Times" qəzətinə müsahibəsində sərhəde 92 min rusiyalı hərbçinin cəmləndiyini və yanvarda vəziyyətin keşkinleşəcəyini söyləmişdi. Ukraynanın Xarici işlər naziri Dmitri Kulibay Rusiya ilə sərhəd yaxınlığında 115 min hərbi yerləşdirildiyini açıqlamışdı. Prezident Vladimir Zelenskiy isə noyabrın 26-də keçirdiyi metbuat konfransında eskalasiyanın her an baş vermesinin mümkinlüğünü bildirmişdi. Rusiya tərəf isə bütün iddiaları redd edir. Məlumat üçün bildirik ki, ABŞ, Almaniya, Böyük Britaniya, İtalya və Fransa liderləri Ukrayna ilə bağlı vəziyyəti müzakirə ediblər. Bayden və liderləri Rusyanın Kiyevə qarşı sərt ritorikasını-

dan narahat olduğunu bildiriblər. Liderlər Ukraynanın suverenliyini və erazi bütövüyün dəstəklədiyini vurğulayıblar.

**Qərb-Rusya arasında son günər dəha gərginləşən Ukrayna böhranı-**

"ABŞ üçün Rusiyani cəzalandırmaq xarici siyasetdə prioritet olsa da, indiki vəziyyətdə hərbi toqquşma Amerika üçün "Pir qələbəsi"nə döñəcək"

"Şərq"ə təhlii edən beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli deyib ki, tərəflərin mümkün qədər tez zamanda razılıq ala etməsi vacibdir. Analitikə görə, eks halda Şərqi Avropanın müxtəlif toqquşma arealları ortaya çıxa bilər: "ABŞ üçün Rusiyani cəzalandırmaq xarici siyasetdə prioritet olsa da, indiki vəziyyətdə hərbi toqquşma Amerika üçün "Pir qələbəsi"nə döñəcək. Çünki Amerikanın Avropadakı müttəfiqləri zəifdir. Rusiya ilə sərhəd-

olan ölkələrin mühafizəsinin təşkil edilmesi ciddi problemdir. ABŞ-in okeanın o təyindən gələrək hərbi eməliyala rəsurs serf edəcəyi inandırıcı deyil. Prob-lemlə meqəm qarşidurma tərəflərinin hamisindən supersonik silahların olmasına rast gəlməmişdir. O baxımdan hesab edirəm ki, indiki reallıqda tərəflərin vəsiqə ölkələrin silahlı ilə iləşkini qorumaq daha real görünür. Birbaşa toqquşma isə dönya üçün felaket deməkdir.

Mənəcə, Qərbi addim atmaq məcburiyyətində qalacaq və Rusiyanı sanksiyalarla sıradan çıxartmağa, ölkənin iqtisadi alt bazasını dağıtmışa qədər təsir edəcək. Tabii ki, belə halda Moskvanın hərbi aqressiyası daha da artacaq. Fikrimə, gözənlənən Bayden-Putin görüşünün ardınca hərbi eskalasiyanın başlama ehtimalı çox böyükdür. Ukraynanın parçalanması, Moldovyanın işgali, Bolqarıstan və Rumuniyanın bərabərələşməsi, Polşa qarşı ciddi sanksiyalar Kremlin planlarına daxildir".

ni "Şərq"ə təhlii edən beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli deyib ki, tərəflərin mümkün qədər tez zamanda razılıq ala etməsi vacibdir. Analitikə görə, eks halda Şərqi Avropanın müxtəlif toqquşma arealları ortaya çıxa bilər: "ABŞ üçün Rusiyani cəzalandırmaq xarici siyasetdə prioritet olsa da, indiki vəziyyətdə hərbi toqquşma Amerika üçün "Pir qələbəsi"nə döñəcək. Çünki Amerikanın Avropadakı müttəfiqləri zəifdir. Rusiya ilə sərhəd-

## Şuşada at sərgiləri keçiriləcək



Nazirlər Kabinetin "At sərgilərinin təşkili və keçirilməsi Qaydaları"na dəyişiklik edib.

Qərara əsasən, Şuşa şəhərinin təşkili və keçirilməsi Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi ilə əvvəlcədən razılaşdırılmalıdır.

Qeyd edik ki, Qaydaya əsasən, at sərgiləri ilə bir dəfə ciddi meydanlarında keçirilir. Mülkiyyət formasından asılı olmayaq, atçılıqla məşğul olan bütün hüquqi və fiziki şəxslər sərgide iştirak edə bilərlər. Sərgide nümayiş etdirilmək üçün atın müvafiq sənədləri (şəhadətnamə, baytarlıq sənədi, şəkli və s.) əvvəlcədən təqdim olunmalıdır. Sərgi Kend Təsərrüfatı Nazirliyi və onun müvafiq qurumları tərəfindən təşkil olunur.

Bələliklə, Kend Təsərrüfatı Nazirliyi və onun müvafiq qurumları tərəfindən Şuşa şəhərinin ərazisində at sərgilərinin keçirilməsi Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi ilə əvvəlcədən razılaşdırılmalıdır.

## Gürcüstanda yoluxma sayı çoxdur

Azərbaycanın bu ölkə ilə quru sərhədlərini açması risklidir

"Azərbaycanın quru sərhədlərinin bağlı olması turizmə mənfi təsir edir, lakin sərhədlərin açılması hazırda risklidir".

Bunu Azərbaycan Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev deyib.

O, deyib ki, hazırda Gürcüstanda yoluxma sayı çox olduğundan sərhədlərin açılması ölkədə böyük risk yarada bilər:

## Hesabatın hər cüməsində böhtan var

Beynəlxalq Din Azadlığı Komissiyasındakıların əksəriyyəti erməni zehniyyətinin daşıyıcılarıdır



ABŞ-in Dövlət Departamentine bağlı Beynəlxalq Din Azadlığı Komissiyası növbəti dəfa qərzi mövcəyini ortaya qoyub. Hər zaman riyakar yanaşması ilə gündəmə gələn Komissiya Azərbaycanla qardaş Türkəni "din azadlığının tehlükə altında olduğunu ölkələr" kimi təqdim edib.

Bununla bağlı hesabda yəzil ki, guya, Türkiyədə erməni ırşına qarşı öyeg yanaşma var. Qurumun sərsəm iddiasına görə, məhz ermənilər eleyhinə yönələn hərəket və etirazlar Qarabağda herbi gərginliyin yaranma sebebi olub.

Millet vəkilli Sahib Aliyev deyib ki, Beynəlxalq Din Azadlığı Komissiyasının absurd məntiqinə görə, 44 günlük savaş Azərbaycan torpaqlarının işğal altında olmasında görə, Azərbaycan Türkədə ermənilərin "həzm edilməməsi" səbəbi ilə baş verib. Deputatin sözlerine görə, es-sindən hər cümlədən böhtən tükənlər bu ya-naşma onu heç de təccübəldirmir: "Bilirsiniz niyə? Öten gün Ermenistanın Azərbaycan torpaqlarını işğal etməsinə sivilizasiyalarda qarşılurma buçagında yanaşmaq aysızlı jurnalistlərin birin - Tomas Qoltsun xatırlatması diqqətimi çəkdi. Orada bildiriləndəki, Ermenistanda Birinci Qarabağ savaşa zamanı əsir götürülen azərbaycanlıllaqları qırıcı vəzifəsinə davranırlar. Onlardan 8 nəfərinə İrvanda gülələməsildər.

"The Washington Post" qəzeti ATƏT komisiyasının üzvlərindən birindən azərbaycanlı əsirlər qarşı bu cür vəzifəsinə davranışa niyə son qoyulmadığını sorusunda isə cavab belə olub: "Ölü azərbaycanlıllaqlara gərəkliyən qaldırmaq Vaşingtondakı siyasetçilərə sərfli deyil...". Bax, Beynəlxalq Din Azadlığı Komissiyasındakıların əksəriyyəti hem zehniyyətin daşıyıcılarıdır. Son 30 ilə gedən proseslərdən xəbərsiz və sadələv olmaşın ki, Qərbin bu cür təşkilatlarından obyektiv nəsə gözleyəsen".

**İsmayıllı**

**Qarabağda turizmin inkişafın üçün xüsusi layihələr hazırlanır. Dövlət Turizm Agentliyinin metbuat katibi Kanan Quluzada bildirib ki, Qarabağ və Zəngəzur destinasiyası ilə bağlı həm strategiya, həm də konsepsiya var.**

Qurum rəsmisinin sözlərinə görə, strategiya və konsepsiada əsas yanaş-



## Qarabağda turizmin inkişafına şərait və imkan genişdir

"Amma prosesin 3-4 ilə yekunlaşacağı və turistlərin qəbul ediləcəyini söyləmək çox optimist yanaşmadır"

ma turizm marşrutu və mehsullarının yaradılmasıdır: "Kəlbəcərdə turizm inkişafına dair ayrıraqda konsepsiya var, amma Kəlbəcəri digər kəndlərlərə əlaqələndirən işlərlər da mövcuddur. Şuşanın öz işləbulu var. Məsələn, Kəlbəcədə enənvi turizmdən əlavə, qış və sahəlilik turizminin inkişafı mümkinür. Şuşada festivalların keçirilməsi, Ağdamda "dark" - yəni işğalın nöticələrinin çilpaq şəkildə göstərilməsi və işğubar turizm nezdən tutulub. Tuğ və Hadrətənərətərəfən şərab marşrutuna salınması dəha uyğundur. Suqovuşanla bağı planlar hazırlanır. Ümumiyyətə bəlgə üçün planlar genişdir. Yaxın 4 ilə daxili və xarici turistləri nezəre alaraq, Qarabağın 1 milyon insanı qəbul edəcəyi gözlənilir".

Qarabağın turizm potensialı və hazırlanan layihələrlə bağlı "Şərq"ə dənizan işçiləşdirdi. Dövlət turizm agentliyinin tematikəndən sonra turizm sahəsində kifayət qədər böyükdir. Ekspertin sözlərinə görə, səhəbet təbəbet və qış turizmindən, o cümlədən qədim tarixi abidələrin ziyanətine hesablanmış turizmdən gedir: "Bunların hamisini heyata keçirmək üçün Qarabağda şərait və imkan var. Am-

ıldan azad edilmiş rayonlарımızın coxu Ermenistanda sərhəddir. Əvvəlcə təhlükəsizlik tam təmin olunmalıdır ki, sonrakı işlər başlanılsın. Əslinde bütün işlər dövlət büdcəsi hesabına görək həm mümkin, həm de doğru deyil. Əger dövlət qurumları turizm sahəsində, tikinti sektorunda və işlətmədə yenə də aparıcı rol oynamayaq, öne çıxmaga çalışacaqsa, bunun effekti olmayacağı. Şəhərdə Turizm Kompleksine çox böyük vasitələr xərcəndə hələ kompleks bugündək ziyana işləyən obyektlərdən biridir. Təhlükəsizlik tematikəndən sonra turizm sahəsində kifayət qədər müabit şərait yaradılmalıdır ki, xarici və daxili özel investisiyaları celb etmə məmənələr olsun. O zaman Qarabağda turizm gözlənilən effekti verər və daha yaxşı nəsiliyətlər eləd edilərlər".

**İsmayıllı Qocayev**



"Quru sərhədlərinin bağlı olması sərf ölkələrlə əlaqəli məsələ deyil. Azərbaycan 60-dan çox







